



“Dadı necədir?”.

“Yaxşı”, -dedi şeyird.

Yaşlı usta bir daha soruşdu: “Duzun dadını hiss etdin?”. Şeyirdi bu cavabı verdi: “Xeyr”.

Bu zaman yaşlı adam suyun yanında diz çökmüş şeyirdinin yanında oturdu və belə dedi:

“Həyatdakı ağrı-acılar duz kimidir, nə azdır, nə də çox. Acının miqdarı həmişə eynidir. Ancaq dərдин acılığı nəyin içinə qoyulduğuna bağlıdır. Dərдин olanda edəcəyin şey acı verən məsələ ilə bağlı duyğularını genişləndirməkdir. Ona görə də artıq stəkan olmaqdan əl çək, göl olmağa çalış.

SÜD

Yaşlı adam çətinliklə gətirdiyi süd qablarını çadır dirəkləri arasından keçirməyə çalışarkən:

- Süüd...!,- deyə səsləndi. Süd istəyən, süd istəyən...

Qoca hələ sözünü tamamlamamışdı çadırından çıxan qəzəbli bir adam:

- Sən ağılını itirmisən yəqin!,- deyə qışqırdı. Biz yaralılarımızla məşğul ikən, sən pul

qazanmaq dərindəsən.

Yaşlı adamın gözləri dolmuşdu. Mülayim səsle:

- Bu zəlzələdə dörd nəvəmi itirdim, oğlum,- dedi. Onların içəcəyi südü obiri balalarımaya vermək istəmişəmsə, günahım nədir?

Bu hadisəni danışanlar “Qocanı danlayan o adamın ağlamasını və ona sarılaraq üzr istəməsini heç unutmuruq”, - deyirlər.

## EVİLİK AĞACI

Bir-birlərini sevərək evlənmişdilər. Evləndikləri ilk aylar çox gözəl keçmişdi. Amma sonrakı günlər? Xəyal aləmindən gerçək dünyaya keçdilər. Evliliyin heç də düşündükləri kimi olmadığını anladılar.

Bəli, bir-birlərini sevirdilər, amma aydındır ki sevgi kifayət etmir. Evlənmədən əvvəlki qədər olmasa da, bir-birlərinə sevgilərini etiraf edirdilər, ancaq kiçik bir söz, kiçik bir hadisə aralarında dava-dalaşın çıxmasına səbəb olurdu.

Bir axşam oturub ailədaxili münasibətlərini götür-qoy etməyə qərar verdilər. Heç biri boşanmaq istəmirdi, amma evliliklərinin də bu cür davam etməyəcəyinin fərquidə idilər. Kişi:

Yazan redaktor  
06.06.13 07:13 -

---

“Ağlıma bir fikir gəldi”,- dedi. “Bağçaya bir ağac əkək. Bu ağac bizim evliliyimizin simvolu olsun. Əgər bu ağac üç ay içində qurusa, boşanaq. Qurumasa, böyüsə bunu bir daha ağılıımızdan keçirməyək.

Bu maraqlı fikir xanımının da xoşuna gəldi. Ertəsi gün gedib bir meyvə fidanı aldılar və bağçada əktilər.

Aradan bir ay keçdi. Bir gecə bağçada qarşıladılar. Hər ikisinin də əlində içi su ilə dolu vedrə vardı...